



“INVEST-AZ İNVESTİSİYA ŞİRKƏTİ” QSC-nin

2025-Cİ İL ÜZRƏ İNKİŞAF SİYASƏTİ

2025-ci il

1. Ümumi müddəlar

- 1.1. “INVEST-AZ İNVESTİSİYA ŞİRKƏTİ” QSC-nin (bundan sonra – Cəmiyyət) İnkişaf siyasəti (bundan sonra - Siyasət) Cəmiyyətin strateji dəyərlərinin yüksəldilməsi, insan resurslarının idarə edilməsi üzrə sistemləri, maliyyə idarəçiliyi sistemlərini təkmilləşdirmə üzrə əsas niyyətlərini və prioritet istiqamətlərini müəyyən edir.
- 1.2. Siyasət Azərbaycan Respublikasının Qanunvericiliyi, o cümlədən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikası Mərkəzi Bankının 08 fevral 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”-ı və Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları ilə təsdiq edilmiş digər Qaydaları, həmçinin Cəmiyyətin 2025/2029-cu illər üzrə Strateji Planı əsasında hazırlanmışdır.
- 1.3. Siyasətdə cəmiyyətin strateji baxışı, missiya bəyanatı və strateji hədəfləri öz əksini tapmışdır.

2. Cəmiyyətin inkişaf siyasəti üzrə əsas strateji hədəfləri

- 2.1. Cəmiyyətin strateji dəyərlərinin yüksəldilməsi üzrə əsas strateji hədəfləri aşağıdakılardır:
 - 2.1.1. Fəaliyyətini şəffaflıq, ədalətlik və dürüstlük prinsipləri əsasında həyata keçirmək;
 - 2.1.2. Dövlət orqanları qarşısında öz öhdəliklərini yerinə yetirmək və qanunvericilikə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə vergi və digər icbari ödənişləri vaxtında və tam şəkildə ödəmək;
 - 2.1.3. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni dəstəkləmək;
 - 2.1.4. Müştəri məlumatlarının, konfidensiallığın tam qorunmasını təmin etmək;
 - 2.1.5. Cəmiyyətin müştəri məmnuniyyətinin artırılması sistemlərin təkmilləşdirilməsi üzrə prioritet istiqamətləri aşağıdakılardır:
 - 2.1.6. Müştəri məmnuniyyətinin artırılması üçün yeni geridönüş sistemini inkişaf etdirmək;
 - 2.1.7. Müştəri məlumatlarını qorumaq və biznes etikasının davamlı inkişafını təmin etmək;
 - 2.1.8. Fəaliyyətin bütün istiqamətlərinə ESG (ESİ- Ekoloji, Sosial və İdarəetmə) prinsiplərinin inteqrasiya olunması, ətraf mühitə təsirin azaldılması, sosial məsuliyyət təşəbbüslərinin genişləndirilməsi və korporativ idarəetmədə şəffaflığın maksimal təmin olunması, yerli və beynəlxalq səviyyədə dayanıqlı maliyyə üzrə təşəbbüslərdə iştirak və bu sahədə nümunəvi təcrübənin formalaşdırılması.
- 2.2. Cəmiyyətin maliyyə idarəçiliyi işinin təkmilləşdirilməsi üzrə prioritet istiqamətləri aşağıdakılardır:
 - 2.2.1. Maliyyə planlaşdırılması və maliyyə idarəçiliyinə nəzarət prosesini təkmilləşdirmək;
 - 2.2.2. Cəmiyyətin maliyyə hesabatlarının həm yerli qanunvericiliyə, həm də Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğunu təmin etmək;
 - 2.2.3. Cəmiyyətin maliyyə göstəricilərini daima yaxşılaşdırmaq, gəlir və xərclərə nəzarət etməklə yanaşı vəsaitlərdən səmərəli istifadəni təmin etmək;
 - 2.2.4. İdarəetmə xərclərinin optimallaşdırılmasını təmin etmək.

3. Cəmiyyətin strateji baxış

- 3.1. Cəmiyyət investisiya fəaliyyəti göstərərək yatırımcılarının ehtiyaclarını öz üstünlükləri ilə qarşılamağı əsas məqsəd olaraq seçmişdir;
- 3.2. Cəmiyyət üstün texnologiya ilə yatırımcılarına effektiv dəstək verir;
- 3.3. Cəmiyyətin əsas hədəf kütləsini yatırım edərək qazanmaq istəyən fiziki və hüquqi şəxslər təşkil edir;
- 3.4. Cəmiyyət olaraq müştərilərimizə əsas və yardımçı investisiya xidmətlərini təklif edirik;

- 3.5. Cəmiyyət Azərbaycanın maliyyə bazarına yeniliklər gətirərək, A-dan Z-yə investisiya həlləri təqdim edən etibarlı tərəfdaş kimi tanınır;
- 3.6. Cəmiyyətin "Adımız güvənimizdir" şüarı bazarda qazandığı etibarını əks etdirir və bu etibar üzərində qurulan müştəri bazası ildən-ilə genişlənməkdədir;
- 3.7. Cəmiyyətin strateji baxışı, korporativ idarəetmədə strateji vəzifə və hədəflərin müəyyən edilməsində əsas rol oynayır.

4. Cəmiyyətin missiya bəyanatı (mission)

- 4.1. Xaricdə fəaliyyət göstərən qabaqcıl investisiya şirkətlərinin təcrübələrini yerli bazarda tətbiq etmək;
- 4.2. Müştərilər qarşısında öhdəliklərin tam yerinə yetirilməsi məqsədilə kifayət qədər ehtiyat fondu formalaşdırmaq;
- 4.3. Kiçik və Orta Sahibkarlıq subyektlərinin Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynamasına şərait yaratmaq üçün əlverişli maliyyə alətlərinə çıxış imkanı yaratmaq;
- 4.4. Ölkənin maliyyə bazarlarının inkişafına töhfə vermək;
- 4.5. Təqdim ediləcək məhsul çeşidini diversifikasiya etmək.
- 4.6. Mövcud işçilərin bilik səviyyələrinin artırılması məqsədilə davamlı təlimlərin keçirilməsini təmin etmək.
- 4.7. Cəmiyyətin fəaliyyətini yeni texnologiyalardan (süni intellekt- AI) istifadə edilməklə daha da təkmilləşdirmək.
- 4.8. Maliyyə bazarlarını hamı üçün daha əlçatan və anlaşılan etmək;
- 4.9. "Yatırım dünyasının qaydalarını yenidən formalaşdırırıq" prinsipi ilə hər kəsin investor olma potensialını reallaşdırmasına şərait yaratmaq. Bu məqsədlə müştərilərə sadə, təhlükəsiz və müasir investisiya platformaları təqdim etmək və eyni zamanda onların maliyyə biliklərini artırmaqda dəstək göstərmək;
- 4.10. Müştəri yönümlülük, innovasiya və etibarlılığın Cəmiyyətin əsas dəyərləri qismində çıxış etməsi və missiyasının ayrılmaz hissəsi olması;
- 4.11. Ölkənin maliyyə savadlılığının yüksəldilməsi və kapital bazarının inkişafına töhfə vermək kimi sosial missiyanın həyata keçirilməsi.

5. Yekun müddəalar

- 5.1. Bu Siyasət təsdiq edildiyi gündən qüvvəyə minir.
- 5.2. Bu Siyasətdə öz əksini tapmış Cəmiyyətin Strateji baxış və missiya bəyanatı Müşahidə Şurası tərəfindən ayrıca təsdiq edilir və həmin sənəd məlumat üçün səhmdarların ümumi yığıncağına təqdim edilir.
- 5.3. Bu Siyasətə əlavə və dəyişikliklər yalnız Müşahidə Şurasının qərarı ilə edilə bilər.
- 5.4. Azərbaycan Respublikasının qanunvericiliyi, Cəmiyyətin Nizamnaməsi, Cəmiyyətin nəzarət və idarəetmə orqanlarının qəbul etdiyi daxili normativ sənədlər ilə bu Siyasətin müddəaları arasında ziddiyyət yaranarsa, birincilər üstün hüquqi qüvvəyə malikdirlər.
- 5.5. Azərbaycan Respublikasının qanunvericiliyin dəyişiklik edilməsi nəticəsində bu Siyasətin hər hansı müddəası ilə qanunvericilik arasında ziddiyyət yaranarsa, həmin müddəa qüvvədən düşmüş hesab edilir.